



AZƏRBAYCAN RESPUBLİKASI TİCARƏT VƏ SƏNAYE PALATASI
ТОРГОВО-ПРОМЫШЛЕННАЯ ПАЛАТА АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ

ANKET №
АНКЕТА №

(üzvlük biletinin nömrəsi uyğundur)
(соответствует номеру членского билета)

Azərbaycan Respublikası TSP-nin üzvünün
Члена ТПП Азербайджанской Республики

1. Tam və qısaldılmış adı/Полное и сокращенное название: _____

2. Təşkilatı – hüquqi forması/организационно – правовая форма:

- | | | |
|--|---|---|
| <input type="checkbox"/> Dövlət müəssisəsi
государственное предприятие | <input type="checkbox"/> Müəssisələr birliyi
Объединение предприятий | <input type="checkbox"/> Məhdud məsuliyyətli
ortaqlıq şirkəti (qapalı
tipli səhmdar cəmiyyəti)
Товарищество с ограниченной
деятельностью (акционерное
общество закрытого типа) |
| <input type="checkbox"/> Bələdiyyə müəssisəsi
Муниципальное предприятие | <input type="checkbox"/> Təşkilat
Организация | |
| <input type="checkbox"/> Şəxsi (ailəvi) müəssisə
Индивидуальное (семейное)
предприятие | <input type="checkbox"/> Müəssisənin nümayəndəliyi, filialı
Филиал, представительство
предприятия | |
| <input type="checkbox"/> Tam ortaqlıq şirkəti
Полное товарищество | <input type="checkbox"/> Mülkiyyətin əmək kollektivi
tərəfindən icarəsi və satın
alınması əsasında yaradılmış
müəssisə
Предприятие, созданное на
основе аренды и выкупа
имущества трудовым
коллективом | <input type="checkbox"/> Açıq tipli səhmdar
cəmiyyəti
Акционерное общество
открытого типа |
| <input type="checkbox"/> Qarışıq ortaqlıq şirkəti
Смешанное товарищество | | |

3. Mülkiyyət forması/Форма собственности:

- | | | |
|---|--|---|
| <input type="checkbox"/> Özəl
Частная | <input type="checkbox"/> Xarici vətəndaşların, təşkilatların
və şirkətlərin
Иностранных граждан, организации
и государств | <input type="checkbox"/> Xarici sərmayəli, müştərək
müəssisələr
Совместных предприятий с
иностранном капиталом |
| <input type="checkbox"/> Kollektiv
Коллективная | <input type="checkbox"/> Dövlət
Государственная | |
| <input type="checkbox"/> Bələdiyyə
Муниципальная | | |

4. Qeydiyyat orqanı/Organ регистрации: _____

5. Qeydiyyat tarixi/Дата регистрации: ” ____ ” ____ 200 ____ Qeydiyyat №/№свидетельства _____

6. Kimlər tərəfindən yaradılıb/Учредители: _____

7. Rekvizitləri/Реквизиты: Poçt indeksi/Почтовый индекс: _____ Ölkə/Страна: _____

Vilayət, rayon, şəhər/Область, район, город: _____ Küçə/Улица: _____ Bina/Dom: _____

Beynəlxalq telefon kodu/Международный код: _____ Telefon/Телефон: _____ Faks/Факс: _____

Email _____ web/веб: _____

8. Rəhbər (A.F.A. tam şəkildə)/Руководитель (Ф.И.О. полностью) _____

Vəzifəsi/Должность: _____ Telefonlar/ Телефоны: _____

9. Baş mühasib (A.F.A.)/Главный бухгалтер (Ф.И.О.) _____ tel/тел: _____

10 ARTSP ilə əlaqədə olacaq cavabdeh şəxs (A.F.A. tam şəkildə) /Ответственный за взаимодействие с ТППАР (Ф.И.О. полностью): _____

Vəzifəsi/Должность: _____

11. Malların və xidmətlərin adları (əsas istehsal növləri)/Номенклатура товаров и услуги (основные виды продукции и объем производства):

s.s/н.п	Kodu/Код	Malın və xidmətlərin adı/Наименование продукции , услуг

12. Ixracat təklifləri/Предложения по экспорту:

s.s/н.п	Kodu/Код	Malın və xidmətlərin adı/Наименование продукции , услуг

13. İdخالat təklifləri/ Предложения по импорту:

s.s/н.п	Kodu/Код	Malın və xidmətlərin adı/Наименование продукции , услуг

14. Başqa təkliflər/Другие предложения: _____

Müəssisənin rəhbəri/Руководитель предприятия: _____

İmza /Подпись: _____

Tarix/Дата:” _____ ” _____ 20

M.Y./M.П.

Qeyd: suallara cavab verərkən lazımı xanalara
X işarəsi qoyulsun
Примечание: При ответе ставить знаки X в
соответствующих квадратах